


# ABŞERON SU SAYĞACLARI

“GƏNCƏ CİHAZQAYIRMA ZAVODU” ASC  
Telefon: (+994 22) 255-12-35; E-mail: info@absheron-gcz.com

## ÇSS-15K, ÇSS-20K


tipli pərli çoxşaxəli kartla ön ödəmə sistemli soyuqvə isti su sayğacları su təchizatı və istilik təchizatı sistemlərinin boru xəttlərində axan dəyəri əvvəlcədən, ödənilmiş içməli suyun həcmini ölçmək üçün nəzərdə tutulmuşdur.

AZ 321 3964-04-2009 texniki şərtlərinə əsasən istehsal olunur.



## XÜSUSIYYƏTLƏRİ:

- ☒ quru tip;
- ☒ antimagnit müdafia;
- ☒ polimer örtüklü latun gövdə;
- ☒ sifariş verildikdə quraşdırılmış eks- klapana dəstləşdirmə;
- ☒ vaakumlu mexanizm;
- ☒ informasiyanın optoelektron götürülməsinin mümkünlüyü;
- ☒ azı 6 il ömürlü 3,6 v litium batareyalı;
- ☒ LCD monitor;
- ☒ 24 aylıq zəmanət;
- ☒ 5 illik yoxlama intervalı;
- ☒ 12 illik orta istismar müddəti.



## TEXNİKİ GÖSTƏRİCİLƏR:

Sayğacın adlandırılması	ÇSS-15K	ÇSS-20K
Metroloji təsnifatı	B	
Şərti keçid diametri, DN, mm	15	20
Su sərfi, m <sup>3</sup> /saat		
- maksimal Q <sub>max</sub>	3,0	5,0
- nominal Q <sub>n</sub>	1,5	2,5
- keçid Q <sub>t</sub>	0,12	0,2
- minimal Q <sub>min</sub>	0,03	0,05
Həssaslıq həddi, m <sup>3</sup> /saat, çox olmayıaraq	0,01	0,015
Istehsal olunduqdan və təmirdən sonra yol verilən nisbi xətanın həddi, % :		
sərfiyatın Q <sub>min</sub> - Q <sub>t</sub> diapazonunda	±5	
sərfiyatın Q <sub>t</sub> – Q <sub>max</sub> diapazonunda	±2	
Maksimal işci təzyiq, MPa	1,6	
Suyun temperaturu, °C, çox olmamaqla		
- soyuq su sayğacları üçün	40	
- isti su sayğacları üçün	90	
Istismar şəraiti:		от +5 до +50
- ətraf mühitin temperaturu, °C		80
- nisbi rütubətlilik, %, çox olmamaqla		
İndikator qurğusunun həcmi, m <sup>3</sup>	99999	
İndikator qurğusunda bölgünün ən kiçik qiyməti, m <sup>3</sup>	0,0001	
Maksimum su sərfi zamanı sayğacda təzyiq itkisi, MPa (kgs/sm <sup>2</sup> ), çox olmamaqla	0,06 (0,6)	
Qabarit ölçüləri (LxBxH), mm, çox olmamaqla	165×85×115	160×85×115
Birləşdirici ilə birləkədə montaj uzunluğu, mm	229**	275**
Kütlesi, kq, çox olmamaqla	1,4	1,6

### Qeyd:

\*\*- istehlakçının sifarişi ilə.